

# Xocalı qətliamına aparan yol: gerçək tarixin xronoloji təhlili



**XOCALI**

## II YAZI

SSRİ dağılmışdı. Bütün müttefiq respublikalar beynəlxalq birliyin subyektinə çevrilmişdi. Moskvanın erməni lobbyisinin de hərtərəfli dəstəyi ile Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermenistana birləşdirmek cəhdini Azərbaycan xalqının möhtəşəm direnişi nəticəsində, baş tutmamışdı. Bu qədim Azərbaycan torpağı beynəlxalq birliklər, o cümlədən, BMT tərəfindən Azərbaycan Respublikasının ərazisi olaraq tanınmışdı. Təbii ki, bütün çabalarına rəğmən həm Kremlin, həm də erməni lobbyisinin istəklərinə nail ola bilmələri onları daha da hiddətləndirmişdi. Çünkü məhz ermənilərin istəklərinin reallaşması Azərbaycan tərəfinin ata-baba yurdlarının əldən çıxması ilə barışmayacağı, münaqişənin uzun müddət davam edəcəyi, davam edən münaqişədən isə Moskvanın öz geosiyasi maraqları üçün istifadə edəcəyi anlaşıma gəlirdi. İlkin planın baş tutmadığı təqdirdə Kreml yeni planını işe saldı.

Bir məqamı xüsusi qeyd etməyi vacib hesab edirəm. Dağlıq Qarabağda yaşayan ermənilərin mütləq əksəriyyəti bu qarşılurmanın birbaşa Moskvadan idarə olunduğu anlayır və onun genişlənməsinin qarşısını almağa cəhd göstərildilər. Məsələn, beş erməni kəndini birləşdirən Naxçıvanik sovetliyinin əhalisi, hər kənddən bir nümayəndənin və kənd sovetinin Hamlet adlı sədrinin, eləcə də onun katibinin imzası və sovetliyin möhürü ilə təsdiq edilmiş məktub hazırlayıb oktyabr ayının 24-də xüsusi yolla bize göndərmişdilər. Məktubda Azərbaycan hökumətinin erməni kəndlərində məskən salan quldur dəstələrinin çıxarılmasına kömək etmələri xahiş olunur və Azərbaycan Bayrağının kənddə qaldırılmasına, Azərbaycan qanunlarına əməl etməyə hazır olduları vurğulanırdı. O zaman AXC Ağdam şöbəsinin sədri, millet vəkili Eldar Bağırovla birlidə məktubu Bakıya götirdik. Məktubla bağlı Əbülfəz Elçibəyle və Ağdamdan seçilmiş digər millet vəkili Tamerlan Qarayevlə səhbət etdik. Hər ikisi bu məsələni çox gizli saxlamağı tövsiye edərək, bunun birbaşa Kremlin siyasetinin pozulması olduğunu qeyd etdilər. Ali Sovetin sessiyasında, oktyabr ayının 28-də Eldar Bağırov o zaman iç üzü hələ açılmayan, ustalıqla

maskalanan Rəhim Qaziyevlə də məktub barədə səhbət etmiş və iki surətdən ibarət olan həmin məktubun bir suretini ona vermişdi. İki gün sonra Eldar Bağırov Bakıda qətl yetirildi, "moro"da cibindən bütün sənədləri götürüldü, lakin cibində qalan həmin məktubun sureti tapılmadı. Sonralar, 1992-ci ilin iyun ayında Naxçıvanik və digər dörd kənd quldurlardan təmizləndiyi zaman, həmin kənddən əsir alınmış yerli ermənilərin dediklerinə görə, noyabr ayının əvvəlində məktuba imza atmış yeddi nəfərin hamısı erməni quldurları tərəfindən kəndin ortasında güllələnib. Bütün bu və digər faktlar bizdən tələb edirdi ki, Kremlin bu məkrli, qeyri-insani siyasetinin ayaq açıb yeri-məməsi üçün daha ağıllı taktika seçək. Ancaq məhz içimizə salınaraq, özlerini vətən və millət fədaisi kimi göstərən, əslində imperiya siyasetinin reallaşmasına xidmət edən qüvvələr belə taktika seçilməsinə var gücləri ile mane olurdular. Noyabr ayında AXC Ali Məclisində Dağlıq Qarabağın azərbaycanlı yaşayış məntəqələrinin Ağdam və Şuşa rayon təşkilatlarından ayrılması haqqında qərarı da, həmin rayon və kəndlərin de-faktō hərakatçı qüvvələrdən ayrı salınması da, şübhə yoxdu ki, həmin məkrli siyasetə xidmətin tərkib hissəsi idi. Beləliklə, Qarabağın bütün yaşayış məntəqələri, Azərbaycanda o zaman en real qüvvə olan AXC-dən ayrıldılar, nəticədə köməksiz vəziyyətdə qaldılar. Həmçinin, Dağlıq Qarabağda fealiyyət göstərən Azərbaycan hökumətinin Təşkilat Komitəsinin işinin iflic vəziyyətə getirilməsi planı da reallaşdırıldı. Komitənin ən fəal və milli ruhu əməkdaşı, Təşkilat Komitəsinin prokuroru, erməni separatçılara qarşı qətiyyətli və barışmaz mübarizə ilə seçilən Şükür Rzayev girov götürüldü. Dərhal Qatır Memmed təxəllüsü ilə tanınan Yaqub Rzayevin eşi ilə bir neçə mühüm erməni əsir alınaraq, Şükür Rzayev xilas edildi. Bundan sonra təhlükə ilə üz-üzə qalan Təşkilat Komitəsi Xankəndini tərk edərək Ağdamə köçürüldü. Bütün bu hazırlanqlardan sonra Kremlən təlimat alan ermənilər 1991-ci il noyabrın əvvəllerindən başlayaraq ayrı-ayrı kəndlərə silahlı hücumlara başladılar. Vəziyyəti yerində araşdırmaq məqsədile bölgəyə səfər edən Azərbaycan Respublikasının yüksək rütbəli dövlət məmurlarının və Dağlıq Qarabağ hadisələrində daim ədalətli mövqə tutan, prokuror Şükür Rzayevlə birgə erməni separatçılarının qəniminə çevrilən rus əsilli general Y.Kovalyovun içərisində olduğu helikopter vuruldu

və bütün helikopterdəkilər qətl yekirildi. Belə bir zamanda respublikada, xüsusən paytaxt Bakıda milli birlik, xalqla hakimiyyət arasında etimad yaradılmış olduğu halda, o zamankı hakimiyyətin qətiyyətsizliyindən istifadə etməyə çalışıran rəhbər heyətin əksəriyyəti Kremlin planına yardım edən AXC xalqı münaqişənin həllində birliyə səfərbər etmək əvezinə, qarşılurmazı gücləndirir, Qarabağda baş verən hər bir olaya görə hakimiyyəti sadəcə qınamır, xalqı onun üzərinə qaldırır, bir sözə, hakimiyyət uğrunda savaşa cəlb edirdi. Dekabrin sonlarında, o zaman Azərbaycan Respublikası Ali Soveti Xarici Əlaqələr Komissiyasının sədri işləyen, AXC-də "Primakov usaqları"nın "patronu" kimi tanınan İsa Qəmbərin "Beşaltı Azərbaycan kəndini ermənilərə verək, hakimiyyəti istefaya göndərək" deyə, şəxşən məndən bu sahədə kömək isteməsi də faktdır və onun təmsil (De-faktō rəhbərlik) elədiyi qurumun niyyətindən xəber verirdi.

1992-ci ilin yanından başlayaraq Dağlıq Qarabağın azərbaycanlılar yaşayış kəndlərinə ardıcılı kəsilməyən hücumlar başladı. Kəməksiz qalan yerli əhalidən dırnağa silahlanmış erməni quldurları və Sovet Ordusunun 366-ci polkunun hücumlarına mətanətlə sinə gərsələr də, qeyri-bərabər qüvvələr savaşında möglüb olaraq geri çəkilməli olurdular. Beləcə ard-arda Kərkicahan, Meşəli, Cəməlli, Malibəyli, Quşçular, Qaradağlı, Xocavənd kəndləri işgal olundu. Malibəyli və Quşçular kənlərində Ağdamın könüllüləri Abdal-Güləblə meşələrinin içi ilə insanları təxliyə etmələri bu kəndlərdə qırğınıñ miqyasını azaltsa da, Qaradağlı kəndinə bu dəstək mümkün olmadı və Xocalıdan əvvəl həmin kənddə sözün tam menasında qətlam törədildi. Beləliklə, Əsgəranla Xankənd arasında yeganə azərbaycanlı yaşayış məntəqəsi kimi Xocalı uzun müddət özünü qoruya bildi. Ancaq hadisələrin içində olan hər kəs bili ki, ermənilər bu şəhəre xüsusi plan hazırlayırlar. Bunun da üç başlıca səbəbi var idi. Birinci səbəb Xocalı kəndinin qədim tarixa malik olması, bu yerlərin qədim türk məskənləri olduğunu sübut edən saysız-hesabsız tarixi abidələrin, o cümlədən Xocalı-Gədəbəy mədəniyyət nümunələrinin mövcudluğu idi ki, ermənilər hər zaman belə yaşayış məskənlərinə qarşı daha amansız olmuşlar. Ikinci səbəb, 1988-ci ilin sentyabrında bu şəhəre hücum edən ermənilərin xeyli sayıda itki verərək geri çəkilməyə məcbur edilmələri idi ki, bu fakt onları Xo-

# Xocalı qətlamına aparən yol: gerçək tarixin xronoloji təhlili

calıya və xocalılarla qarşı daha da aqressivləşdirmişdi. Nəhayət üçüncü səbəb isə, Dağılıq Qara-bağda yegane aeroportun Xocalıda yerləşməsi idi ki, bu da ermənilərin Yerevan və Moskva ilə əlaqələrində mühüm əhəmiyyətli strateji maraq idı. Artıq bölgədə qalan yegane azərbaycanlı yaşayış məntəqəsi olan şəhər gecə-gündüz artilleriya silahları ilə atəş altında saxlanılırdı. Bakıda başı hakimiyət uğrunda savaşa qarışan həm iqtidár, həm də AXC rəhbərləri isə hər gün yalançı vedler verir, əhaliyə kömək göndəriləcəyini deyr, ancaq heç bir yardım edilmirdi. Nəhayət Ağdamdakı könüllü müdafiə batalyonları bir araya gələrək, Xocalıda xilas üçün əməliyyat keçirməyi planlaşdırırlar. Fevralın 23-də keçirilməsi nəzərdə tutulan həmin əməliyyat da, o zaman Müdafiə Nazırlığının nümayəndəsi kimi Ağdamda olan Fəhmin Hacıyev tərəfindən dayandırıldı. AXC yetkililərindən olan F.Hacıyevin sonradan bu əməliyyat planının dayandırılması əmrinin Bakıdan, konkret olaraq yenice müdafiə naziri təyin edilmiş Tahir Əliyevdən gəldiğini desə də, bu faktın hələ də dəqiq araşdırılmaması da bir sıra məqamlardan xəber verir. Xüsusilə, Gəncə dəmiryol idarəsi ilə birgə təxminən 20 kilometrik trosla qatarı Ağdamdan Xocalıya göndərib, dinc əhalini çıxarmaq planının da pozulması, içimizdən Xocalıda daha böyük qırğın olmasında maraqlı qüvvələrin olduğunu deməyə tam əsas verir. Bəzi oxucular məni qinaya bilər. Biz bəzən tariximizin ayrı-ayrı məqamlarında içimizdəki düşmən dəyirmanına su töken qüvvələrin varlığından vaz keçir, bunu düşmənə elinə fakt vermək kimi dəyərləndiririk. Nəzərə almırıq ki, əksər meglubiyətlərimizin başlıca səbəblərindən biri məhz içimizdə belə qüvvələrin olması, onların bilərkən, ya bilməyərkən yanlışlıqları, nəticədə ümummilli bələlərə səbəb olur ki, bunları da deməmək və gələcəkdə belə yanlışlıqların qasışını almaq kimi mühüm borcumuzu yerinə yetirməməklə növbəti yanlış addım atmış olurq. Ancaq mən real həqiqətlərə istinad edir və çıxardığım nəticədə ondan ibarətdir ki, Moskvadan təlimat alan bəzi qüvvələr və onların bu "ajan"larından xəbərsiz olub, onlara inanan və ardınca kor-korana irəliləyən sade insanlar faciənin bu qədər dəhşətli olmasının qarşısının alınmasına da mane oldular ki, bu da nəticə etibarilə Azərbaycan xalqının gözünü qırmaq, xalqı təslimciliyə sövq etmək kimi məkrli düşmən niyyətinin başlıca amili idi və etiraf edək ki, buna



da müvəqqəti olsa belə nail oldular.

Xocalı qətlamı ilə bağlı etrafı yazıb vaxt almağa lüzum görmürəm. Çünkü faciə haqqında, onu töredənlər, onun miqyası, insan ağlına siğmayan vəhşət doğuran məqamları barədə kifayət qədər yazılib və deyilib. Bu yazılanların və deyilənlərin cəmiyyət daxilində təkrarlanmasından daha çox, bu gün bütün bunları dünya ictimaiy-

yetinə çatdırmağa daha çox ehtiyac var ki, son illər həm dövlət və hakimiyət qurumlarının, həm Heydər Əliyev Fondunun, həm də dövlətin bu sahədəki məqsədyönlü siyasetinə dəstək verən vətəndaş cəmiyyətinin genişmiqyaslı fəaliyyəti bunun üçün zəmin yaratmışdır. XOCALI QƏTLİAMI bəşər tarixinin ən qanlı, insanlıq normalarına siğmayan elə bir faciəsidir ki, bunu təkcə Azərbaycan xalqının

faciəsi kimi qəbul etmek doğru deyil. Bu, ümumən insanlığın faciəsidir, bu, bütün dünyanın faciəsidir və məsələyə də bu konteksdən yanaşmaq, onu bəşəri faciə kimi dünyaya tanıtmaq gərəkdir. Bu fa-

cienin töredilməsinin səbəbləri sırasında erməni faşist düşüncəsi ilə rus imperialist siyasi təfəkkürünün başlıca rol oynaması isə danılmaz həqiqətdir. Məhz yazılı bu kontekstdən yazmağımızda da məqsəd ölkə vətəndaşlarını, xüsusilə gənc nəslə həqiqətlərə söyənən tarixi gerçəklilik mənənə silahlandırmaq, gələcək dövlətçilik fəaliyyətimizdə yanlışlıqlardan mühafizə olunmalarına yardımçı olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinin ve BDU-nun yubiley tədbirlərində vurğuladığı kimi, tarix hər zaman təkrarlanır. Təkrarlanan tariximizdə öten hadisələrdə zərimizin əsl səbəblərini doğru-dügün bilmedən, yanlışlıqlarımızın getirmiş olduğu ümummilli bələlərimiz haqqında müfəssəl məlumatla malik olmadan, onların yenidən təkrarlanması təhlükəsi qaćıl-mazdır. Düşmən məlumduşa, ondan qorxmağa dəyməz. Qorxulu düşmən özünü sənə dost göstərib, arkadan zərbə vurmağı planlaşdırır. Bunu atalarımız belə buyurub. Əlavə etməyə ehti-

Xocalı soyqırımı  
Khojaly genocide

613 şəhid  
83 uşaq  
8 ailə  
1275 əsir

yac görürəm ki, ən qorxulu isə, sənən qardaşın olub, gizlində düşmənle əlbir olandır. Çünkü onun sənə düşməncilik edəcəyi ağılna gelmir, reallıqda isə bunu edir və...

**Təhmasib Novruzov,**  
1989-92-ci illərdə AXC Ali Mclisinin üzvü,  
"Azadlıq Hərakatçıları"  
İctimai Birliyinin sədri